

**Nəcəf Müseyibli**  
(AMEA Arxeoloqiya və Etnoqrafiya İnstitutu)

## XOCALI-GƏDƏBƏY MƏDƏNİYYƏTİNƏ AİD XUNAN YAŞAYIŞ YERİ

**Açar sözlər:** *Xocalı-Gədəbəy mədəniyyəti, son tunc dövrü, təsərrüfat küpləri, saxsı qablar, ərzaq anbarı*

Azərbaycan Respublikası ərazisində Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərlərinin tikintisi layihəsi çərçivəsində 2002-2005-ci illərdə aparılmış arxeoloji qazıntılar Azərbaycanın arxeoloji abidələrinin tədqiqində müüm bir mərhələni təşkil edir. Kəmərlərin dəhlizində tədqiq edilmiş abidələrin sırasında tunc dövrünün sonu-dəmir dövrünün əvvəlinə aid Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri say etibarla üstünlük təşkil edir. Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti e.o. II minilliyyin ikinci yarısında-I minilliyyin ilk əsr-lərində Cənubi Qafqazın mərkəzi vilayətlərində – Azərbaycanın Qarabağ, Gəncə-Qazax, Mingəçevir və ətraf ərazilərində, Gürcüstanın şərq bölgəsində, indiki Ermənistanın şimalında, Göyçə (Sevan) gölü hövzəsində yayılmışdır. Kəmərlərin dəhlizində bu mədəniyyətə aid 200-dən artıq qəbir abidəsi və bir neçə yaşayış yeri qazılaraq tədqiq edilmişdir.

Bu abidələrdən biri Azərbaycanın qərbində, Tovuz rayonu ərazisində, BTC marşrutunun 380-ci km-də yerləşən Xunan yaşayış yeridir.

Haqqında bəhs edilən arxeoloji abidə Tovuz rayonu ərazisində, rayon mərkəzindən təqribən 3 km şimalda, yerli əhalinin Xunan adlanndırıldığı düzənlik ərazidə yerləşir. Bura məhsuldar, münbit, qara torpaqdan ibarət əkin sahələridir. Bu ərazidə qədim yaşayış məskəni olması barədə əvvəllər heç bir məlumat yox idi. Görünür abidənin yerüstü əlamətləri əkin işləri ilə əlaqədar torpaq düzənlənməsi işləri zamanı silinmişdir və sonradan arxeoloji qazıntı nəticəsində də məlum olduğu kimi abidənin mədəni təbəqəsi kənardan buraya verilmiş əlavə torpaq qatının altında qalmışdır.

BTC kəməri üçün xəndək qazılarkən iri həcmli təsərrüfat küplərinin aşkar edildiyi bu sa-

hə arxeoloji abidə kimi 2004-cü ilin avqust ayında nəzarətçi arxeoloq tərəfindən qeydə alınmış və sentyabr ayında xəndəyin cənub tərəfində kiçik həcmli arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı zamanı iri həcmli təsərrüfat küpləri aşkar edilmişdir. Nəticədə məlum olmuşdur ki, bu sahə böyük bir qədim yaşayış məskəninin ərzaq saxlanılan anbarıdır. Burada həmçinin kiçik həcmli qabların fragmentları tapılıb.

Qeyd edilən iri həcmli təsərrüfat küpləri BTC boru kəmərinin mərkəzi xəttindən 1,5-2 m məsafədə xəndəyin sol tərəfində aşkar edildiyindən burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması nəzərdə tutulmurdu. Məqsəd xəndək qazan maşının 1,5 m dərinlikdə zədələdiyi təsərrüfat küplərinin təhlükəsiz qaydada qazılıb çıxarılması idi.

Tikinti işləri ilə əlaqədar küplərin atrafin-dakı torpağın bir neçə dəfə dəyişikliyə məruz qalması və s. sabablardan burada mədəni təbaqənin bütün xüsusiyyətlərini izləmək mümkün olmamışdır. Lakin bununla yanaşı bəzi məqamlara aydınlıq göstərilmişdir. Belə ki, müəyyən edilmişdir ki, küplər 50-60 sm materikdə, yuxarı hissələri isə mədəni təbəqədə qazılmış quylarda basdırılmışdır. Küplərin üstü çox guman ki, maili istiqamətli, ağacdən qurulmuş damla örtülmüşdür. Bu damın yanında kömürləşmiş 6-7 sm qalınlığında qalığı qazıntıının divarında müşahidə edildirdi. Küplərin oturacaqlarının yerləşdiyi 2 - 2,2 m dərinlik çinqil qatışqı torpaqdan ibarət idi.

Küplərin götürülməsi məqsədi ilə 4,2 x 2,6 m ölçüdə müəyyən edilmiş qazıntı sahəsindən 6 adəd iri həcmli təsərrüfat küpləri, onların aralarındakı sahələrdə və bəzilərinin içorisində kiçik həcmli məşət keramikasının fragmentləri aşkar edildi. Həmin keramika fragmentləri qara rong-

da bışırılmış, səthi çox zaman yaxşı cıalanmış kasa, küpə və s. tipli qablara məxsusdur.

Küplerin içərisindən və ətrafında yanib kömürleşmiş ağac qalıqların aşkar edilmişsi, qazıntı divarındaki yanıq izləri burada güclü yanğının olduğunu və həmin yanğından sonra buranın sakınıları tərəfindən tərk etdildiyini ehtimal etməyi əsas verir.

Küplərdən yalnız ikisi bu və ya digər dərəcədə nisbatən yaxşı mühafizə olunmuşdur (Şəkil 1). Digər dörd adəd künəy yuxarı hissələri parçalanmış vəziyyətdə idi. Lakin salamat qalmış əvvəlk 2 küp də görürülən zaman əvvəllər üstündəki torpağın ağırlığında çatılmış hissələrdən parçalandı. Bu küplerin tez daşılmasının sababı onların gilinin tərkibinə iştirak etməsi və s. qatışlıqlarla zəngin olması, onların zəif bışırılması və nəhayət uzun müddət yüksək rütbətərət torpaqda qalmışdır. Torpaqdan tozlaşmış altı adəd küp götürüldükdən sonra əkin sahəsinə doğru qazıntı divarında dəha iki adəd belə küp göründü. Lakin onlar kamərlərin dəhlizlindən kənarada yerləşdiklərinə görə və hazırda torpaqdan çıxarıllarkən daşlıqlarından nəzərə alaraq göləcəkdə dəha olverişli şəraitda arxeoloji qazıntılarının aparılması məqsədi ilə bu küplerin üstü torpaqla örtüldü.

Küplerin hamisi forma etibarı ilə eyniyətli qablaşdırılmışdır. Onlar qalın ağız kənarına, olduqca qisa boğaza və dar oturacağa malikdirlər. Küplerin oturacaqlarının həddən artıq kiçik diametri olmasına izah edilir ki, onlar müəyyən yerdə basdırılır və tərənnüməz qalıdır. Küplerin çiyin hissəsini üzərində sünbülvari naxışlar olan 4,5 sm qalınlığında qabarq kamər dövrəyalıdır. Çox güman ki, küplerin çiyindəki bu komorvari naxışlara qədərki hissəsi torpaqda basdırılmışdır. Qablardan dördü dəha çox parçalandığından onların ölçülərini götürmək mümkün olmuşdur. Nisbotan salamat qalmış iki künəy (1 və 3 N-li küpler) ölçülərini qeydiyyata almaq mümkün olmuşdur. Onların hündürlüyü 128-137 sm, diametri isə 116-120 sm olmuşdur.

Göründüyü kimi küplerin bir sıra göstəriciləri eynidir. Çox güman ki, bu oxşarlıq küplerin bir usta tərəfindən eyni məqsədə hazırlanması ilə əlaqədardır.

İri höcmli təsərrüfat küplerinin Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilmesi ilə bağlı daşılma təhlükəsi olduğundan onlar To-

vuz rayon Tarix-Diyarşunaslıq Muzeyinə təhvil verilmişdir.

Qazıntı zamanı qeyd edilən iki küplərdən alava kiçik ölçüyü saxsı qablardan fragmentları da aşkar edilmişdir.

Xunan yaşayış yerinin keramika məmulatı müxtəlif tiplidir. Eyni zamanda bu saxsı qablardan rənginə, ölçüsünə və ornamentlarına görə da fərqlənlərdir. Toplanmış fragmentlər əsasən küp/küpə tipli qablardan müxtəlif qruplardır. Bunlar başlıca olaraq ağız kənarının tərtibatı ilə seçilən qruplardır.

Birinci qrup küpler dar ağızlı, qabarıq gövdəli tünd boz və qara rəngli qablardır. Bu küplerin/küplərin qalınlaşdırılmış ağız kənarının üstü düz və hamardır. Qum qatışlıqlı gildən əldə edilmişdir. Qabuların xarici səliqəli hazırlanması, yüksək savıyyadə cıalanması və tünd rəngi ilə toplanmış digər keramika məmulatından kəskin şəkildə fərqlənlər.

İkinci qrup küpler tünd boz-qonur və qara rənglidirlər. Bu qablardan qum qatışlıqlı gildən dulus çaxında formalasdırıblılar. Qablardan daxili xarici səthində çaxda formalasdırımanın izləri saxlanılmışdır. Bu küplerin ağız kənarı xaricə qabarlıdır. Onlardan birinin xaricə qabarlı ağız kənarının aşağısı düz kəsilmişdir (Şəkil 2, №3). Digərinin ağız kənarının sonluğu aşağı "sallanmışdır". Qara rəngli bu qabın çiyin hissəsinə paralel-dalğavari kəsmə xətlərə atlatalıv. (Şəkil 2, №4). Üçüncü qabın ağız kənarının üstü zəif batıqdır (Şəkil 2, №5).

Üçüncü qrupa aid küp nazik divarlı olub qonur rənglidir. Qum qatışlıqlı gildən dulus çaxında hazırlanmış bu küpə genis ağızlıdır. Daxili səthində sonradan bas vermiş yanıq çöküntüsü qalmışdır. Qabın ağız kənarının xaricən yasti səthində siliqsiz şəkildə paralel-dalğavari kəsmə xətlərə atlatalıv. Ağız kənarının daxili səthi batıq - kanalvari hazırlanıb. Çiyin hissəsi çəpina vurulmuş uzunsov batıqlarla əhatələnib (Şəkil 2, №6).

Dördüncü qrupa aid küpə boz rənglidir. Qum qatışlıqlı gildən dulus çaxında hazırlanmışdır. Ağız kənarı sonluqda doğru nazikləşir (Şəkil 2, №7).

Qazan/çölmək tipli qablardan bir fragment aşkar edilmişdir. Qara rəngli bu qab geniş ağızlı olub qabarq gövdəlidir. Xaricə meylli ağız kənarının daxili səthini kanalvari xətt əhatələyir. Qabın xarici səthində ağız kənarı ilə çiyin hissəsinə yasti-silindrik şəkilli enli boğaz ayrılmışdır. Çiyinin yuxarı hissəsinə uzunsov batıqlar dö-

rəydir. Qab qum qatışlıqlı gildən dulus çaxında hazırlanır (Şəkil 2, №8).

Kasa tipli bəzək qab fragmentı diqqəti cəlb edir. Qara rəngli bu kasa dulus çaxında təmiz gildən çox səliqəli hazırlanır. "S" profilli, nazik divarlı bu qabın xarici səthi və ağız kənarı xaricə meyllidir. Çiyin hissəsinə kəsmə xətt əhatələyir (Şəkil 3, №1). Səliqəli hazırlanması, yüksək savıyyadə cıalanması və tünd rəngi ilə toplanmış digər keramika məmulatından kəskin şəkildə fərqlənlər.

Kuzə tipli qablardan iki fragment aşkar edilmişdir (Şəkil 3, №2, 3). Tünd boz rəngli bu qablardan təmiz gildən əldə lənt (bad) üsulu ilə səliqəli hazırlanmışdır. Məhz bu səbəbdən bu qablardan dər, uzun boğazlarının daxili səthi qabarq-dalğaldır. Ağız kənarları xaricə düz aqılmışdır. Qablardan xarici səthi cıalanmışdır. Onlardan birinin çiyin hissəsinə kəsmə paralel xətlər əhatələyir. Bu xətlərdən aşağıda içərisi çartmalarla doldurulmuş üçbucuqlar çəkilmüşdir (Şəkil 3, №2).

Xunan yaşayış yerinin saxsı qablardan çiyin və gövdə hissələri bir qayda olaraq batıq zolaqlar, üçbucuqlar, üzəri çartmalarla və çəpina kəsmə xətlərlə bəzədilmiş qabarq kamərvəri zolaqlarla naxışlanmışdır (Şəkil 3, №4-8).

Böyük bir yaşayış yeri olan Xunan abidəsinin yalnız kiçik bir hissəsində komorların mərsəru keçmişdir. Burada iki təsərrüfat küplərinin bir neçəsinin (6 adəd) birgə aşkar edilmişsi həmin sahənin böyük bir yaşayış maskonının ərzəq anbarı olmasını göstərir. Yuxarıda qeyd edildiyi kimi küplerin yerləşdiyi bu sahə dəha böyükdür, lakin bütün küplerin qazılıb götürülməsi texniki baxımdan mümkün olmadı. Küplerin yerləşdiyi sahada müdafiə tabaqının 2 metrə yaxın olması da burada yaşayışın bir neçə əsr davam etdiyinə dələlot edir. Bundan əlavə, küplerin hamisi çiyin dərinlikdə basdırılmışdır. Misal üçün, 2 N-li künəy oturacağı 1 və 3 N-li küplerin gövdəsi ilə çiyin soviyyətdədir. Belə bir yaşayış 2 N-li künəy buraya 1 və 3 N-li küplerlərdən daha sonraları basdırıldığı və bu anbarдан iki mərhələ istifadə olunduğunu göstərir.

Xunan yaşayış yerinin keramika məmulatının analogaları Mingçevirin (9, c. 85-87) Xocalı-Gədəbəy mədəniyyətinə aid yaşayış yerdindən məlumudur.

Xunan abidəsinin yerləşdiyi ərazinin də axıl olduğu Gəncə-Qazax bölgəsində son tunç ilik domir dövründə adı Babadovş (2), Sarıtopa (8), Sarvantapa (5; 6), Yastıtapa (7) və s. yaşayış maskonlarında Xunan küpleri və digər saxsı qablardan ilə eyniyət təşkil edən keramika məmulatı aşkar edilmişdir.

BTC və CQ kamərləri dəhlizinin 355-ci km-də, Şəmkir rayonunda 2003-cü ildə qazılmış, Xunan abidəsi ilə həmdövrə olan Zəyəmcəy qədim yaşayış maskonunda aşkar edilmiş təsərrüfat küpleri Xunan küpleri ilə eyniyət təşkil edir. Bundan əlavə, BTC və CQKH ilə bağlı arxeoloji programın 2-ci mərhələsinin reallaşması ilə əlaqədər 2002-ci ildə yenə də Zəyəmcəy yaşayışında qazılmış 7 N-li surfdə Xunan küplerinə analoqlu olan təsərrüfat küpü aşkar edilmişdir. Hissələrə parçalanmış vəziyyətdə aşkar edilmiş bu künəy hündürlüyü təqribən 130 sm olmuşdur (3, s. 11). Yuxarıda qeyd edildiyi kimi Xunan küplerin çiyin hissəsinə əhatələyən qabarq kamərinin üstü sünbülvari ornamentla naxışlanmışdır. Zəyəmcəy künəyin çiyinini dövrəlayan kamərin üstü isə dalğavari xətlə bəzədilmişdir. Xunan və Zəyəmcəy küplerini biri birindən fərqləndirən, demək olar ki, yeganə amil məhz bu naxış komponentlərinin müxtəlifliyidir. Zəyəmcəy yaşayış yerinin nekropolundan (4) Xunan keramikasının çoxsaylı analoqları məlumdur.

Xunan yaşayış yerindəki anbarın analoqları dəha böyük ölçüdə Qəbələ rayonunda aşkar edilmişdir. Burada antik Qəbələnin qazıntıları zamanı alt qatlarda e.s. I minilliyin əvvəllərinə aid mədəni töbəqədə şaquli basdırılmış onurlarla təsərrüfat künəyin yerləri və qələqləri aşkar edilmişdir. Müəyyən edilmişdir ki, burada iri ərzəq anbar yerləşmişdir (1).

Hər iki abidə Şimali Azərbaycanda e.s. II min. ikinci yarısında-I min. əvvəllərinə sinifli comiyətən, erkən dövlət qurumlarının mövəcudluğunu söyləməyə əsas verir.

Xunan küplerindən birinin içərisindən götürülmüş ağac kömürünün radiokarbon analizi e.s. XV əsrin sonu-XIII əsrləri göstərmədir (Cədvəl bax).

Radiokarbon analizin nəticələri tunc dövrünün sonlarını – e.s. II minilliyin ikinci yarısını əhatə edir ki, bu da abidənin keramika məmulatına əsasən ehtimal edilən kronoloji çərçivəni təsdiq edir.

va ilə üst-üstü düşür. Lakin təsəffü ki, radiokarbon analizi yalnız kiçik bir qazıntı sahəsindən, bir küpün içərisində götürülmüş kömür asasında aparılmışdır. Bu analiz nəticəsinə göstərlən rəqəmlər isə yalnız XV əsrin sonu -XIII əsləri şəhət edir. Halbuki abidənin keramika məmələti burada həyatın dəha uzun müddətli olduğunu, e.ə. XII-XI əslərədək davam etdiyini ehtimal etməyə imkan verir. Qeyd etmək lazımdır ki, Xunan yaşayış yerindən cəmi 2 km şərqdə, kömərlərin məşrusutunun 378-ci km-də son tunc - ilk dəmir dövrü Tovuzçay nekropoluna qazılmışdır. Həmin nekropol çox böyük ehtimalla məhz Xunan yaşayış maskoninin qadın sakinlərinə məxsusdur. Tovuzçay nekropolunun bir neçə qəbrindən götürülmüş sümüklərin eyni laboratoriyada aparılmış analizləri Xunan abidəsinin radiokarbon analizinə xaxın nəticələr vəsətində onların bozuluları həm də sonrakı əslərlə - e.ə. X-IX əslərlə də göstərirlər. Ola bilsin ki, gələcəkdə Xunan yaşayış maskonunda aparılanq genis miqyaslı qazıntınlara burada yaşayışın e.ə. X-IX əslərədək davam etdiyini maddi faktlarla sübuta yetirəcəkdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Xunan abidəsi üzrə aparılan radiokarbon analizin nəticələri Xocalı-Gödəbəy mədəniyyətin başlangıç mərhələsinin xronologiyasını müyyənləşdirmək üçün əhəmiyyətlidir. Belə ki, bu vaxtadək Xunan keramikası ilə eyni olan saxsı qabların aşkar edildiyi abidələr ənənəvi olaraq e.ə. XII-XI əslərlə aid edilir. Xunan abidəsi üzrə radiokarbon analizi bu mədəniyyətin dəha qədim dövrdən - e.ə. XV əsrin sonu - XIV əsrin əvvəllərindən başlandığını təsdiq etməyə imkan verir. Həmin dövr orta və son tunc dövrlərinin qoşşağı şəhət edir, bu da öz növbəsində hər iki mərhələ arasında irsi bağlılığı göstərir və bu problemin tədqiqi üçün əhəmiyyətlidir.

Yuxarıda qeyd edildiyi kimi Xunan qədim yaşayış maskonının üst qatları əkin işləri ilə əlaqədər olaraq tamamilə dağıdılmışdır. Aparılan arxeoloji qazıntı kiçik bir hissəni şəhət etdiyin-

dan buradan aşkar edilən azsaylı materiallar asasında abidə haqqında ətraflı fikir yürütülmə məmənən deyildir. Burada yaşayış yerinin ümumi sahəsinin, tikili qalıqlarının, digər maddi mədəniyyət nümunələrinin aşkar çıxarılması, stratiqrafiyanın müyyən edilməsi, bu abidənin Tovuzçay nekropoluna hansı dərəcədə aidliyi və s. məsələlərin həll edilməsi üçün geniş miqyaslı arxeoloji qazıntınlara ehtiyac vardır.

### Ədəbiyyat siyahısı

- Babayev İ. Qəbələ arxeoloji ekspedisiyasının Antik Qəbələ dastasının 2009-cu ildə apardığı çöl tədqiqat işləri haqqında // Azərbaycanda arxeoloji tədqiqatlar – 2019. Bakı – 2010.
- Əliyev V. Babadərvizdə son tunc və ilk dəmir dövrü yaşayış yerləri // Azərbaycanın maddi mədəniyyəti. VIII cild. Bakı - 1976.
- Müseyibli N. BTC və CQBK məşrutunda aparılan arxeoloji işlərin 2-ci mərhələsinin hesabatı. 2007.
- Müseyibli N. Zəyəmcəy nekropolunda arxeoloji qazıntılar // Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2004, № 2. Bakı – 2005.
- Nəcafov Ş. Sarvantəpə yaşayış yerində 2010-cu ildə aparılmış arxeoloji tədqiqatların yekunlarına dair // Azərbaycanda arxeoloji tədqiqatlar – 2010. Bakı – 2011.
- Nəcafov Ş. Qazax arxeoloji ekspedisiyasının Sarvantəpə yaşayış yerində apardığı arxeoloji tədqiqatlar // Azərbaycanda arxeoloji tədqiqatlar – 2011. Bakı – 2012.
- Nəcafov Ş., Hacılı Z. Yastıtəpə son tunc-illə dəmir dövrü yaşayış yerində aparılmış arxeoloji qazıntılarının yekunları // Azərbaycanda arxeoloji tədqiqatlar – 2011. Bakı – 2012.
- Nərimanov İ.H., Xəlilov C.Ə. Sarıtpə arxeoloji qazıntıları (1956-ci il) // Azərbaycanın maddi mədəniyyəti. VI cild. Bakı – 1962.
- Aslanov G.M., Vainov P.M., İonov G.I. Drevniy Mingechaur. Bakı – 1965.

### Резюме

### Наджаф Мусеибли

### Поселение Ходжалы-кедабекской культуры Хунан

Археологические раскопки на территории Азербайджанской Республики, проведенные в 2002-2005 гг. в рамках крупных проектов по строительству нефтепровода Баку-Тбилиси-Джейхан (БТД) и Южнокавказского газопровода (ЮГГ) составляют важный этап в развитии археологической науки Азербайджана. Значительная часть исследованных памятников по маршруту этих трубопроводов относится к ходжалы-кедабекской культуре, во второй половине II тыс.- в начале I тыс. до н.э., охватывающей центральные области Южного Кавказа – Карабахский, Гянджа-Газахский, Минячевирский регионы Азербайджана, восточные регионы Грузии, северной части нынешней Армении, в том числе бассейн оз. Гекча (Севан). В рамках указанного проекта раскопаны более 200 погребений и несколько поселений данной культуры.

Один из этих памятников – поселение Хунан, находится в западной части Азербайджана, на территории Товузского района, на 380-м км маршрута БТД.

До начала строительных работ территория использовалась под посевы и информации о наличии здесь археологического объекта не было. В 2004 году, во время рытья траншеи на этом участке поврежден культурный слой, выявлены крупные хозяйствственные кувшины и фрагменты других керамических сосудов – кувшинов, мисок, горшков, чашек и др.

Для археологических раскопок и извлечения из хозяйственных кувшинов (кюпюв), разбит участок размером 4,2 x 2,6 м. Все кувшины очень близки по размерам и типологическим особенностям. Несмотря на огромные размеры, эти узкономные сосуды вертикально вкопаны в грунт.

Аналогии хозяйственных кувшинов и других сосудов Хунан известны из поселений ходжалы-кедабекской культуры Минячевира, Бабадервиши, Сарытепе, Сарвантепе, Ястыгепе и др.

Подобный Хунанскому продуктивный склад обнаружен во время раскопок городища Кабалы, под слоем античности – в слое начала I тыс. до н.э. Здесь выявлены десятки ям от крупных хозяйственных кувшинов и их обломков.

Оба памятника доказывают, что во второй половине II - начала I тыс. на территории Азербайджана существовали классическое общество и ранние государственные образования.

Результаты радиокарбонных анализов на основе древесного угля из содержащегося в керамике хозяйственного кувшина указывают на конец XV-XIII тыс. до н.э. (см. табл.). Следует отметить, что эти анализы имают большое значение для определения раннего возраста ходжалы-кедабекской культуры. Ранее памятники с керамикой, аналогичной Хунанским сосудам, датировались XII-XI веками до н.э. Радиокарбонные анализы по поселению Хунан дают основание отнести начальный этап этой культуры к более раннему периоду.

**Ключевые слова:** Ходжалы-кедабекская культура, период поздней бронзы, хозяйственное кюпю, керамические сосуды, склад продуктов

**Summary****Najaf Museibli*****Khunan settlement of Khojaly-Gedabey culture***

Archeological excavations carried out in the framework of the Baku-Tbilisi-Ceyhan (BTC) oil and South Caucasus gas pipelines construction project in 2002-2005 constitute an important stage in the study of archaeological monuments of Azerbaijan. Among the monuments investigated in the pipeline corridor the monuments of Khojaly-Gedabey archaeological culture dating back to the late Bronze -early Iron Ages are in majority. In the second half of the 2nd millennium - in the first centuries of the 1st millennium Khojaly-Gedabey archaeological culture was spread in the central regions of the South Caucasus - Garabagh, Ganja-Gazakh, Mingachevir and surrounding areas of Azerbaijan, in the eastern part of Georgia, in the north of present-day Armenia, in the basin of Lake Goycha (Sevan). More than 200 grave monuments and several settlements belonging to this culture were excavated and investigated in the pipelines' corridor. One of these monuments is the Khunan residential area located in the western part of Azerbaijan, in the territory of Tovuz district, at 380 km of the BTC pipeline route.

Small-scale archaeological excavations had been carried out in this area in 2004 in order to take these pitchers out, where large-size household pitchers were discovered during the trenching for the BTC pipeline. As a result, it has been discovered that this area is a food storehouse of a large ancient settlement. Fragments of smaller containers were also found here.

From the excavation area of  $4.2 \times 2.6$  m for the removal of pitchers, 6 large-size household pitchers, in some areas and in the areas between them fragments of small-size household ceramic ware were discovered. The ceramic fragments comes from the black, baked, the surface is often well-polished bowl, pitcher, etc. type containers. All pitchers are of the same shape.

They have a thick mouth, a very short neck and a narrow seat. The very small diameter of the pitcher seats is explained by the fact that they are buried somewhere and remain unchanged.


The analogues of the pottery of Khunan settlement are known from the residential place of Mingachevir, belonging to Khojaly-Gedabey culture.

In the Ganja-Gazakh region that includes the area of the Khunan monument as well in late Bronze-early Iron Age Babadavvish, Saritepe, Sarvantepe, Yastitepe and other settlements ceramic products that are identical to the Khunan pitchers and other pottery have been found.


The charcoal radiocarbon analysis taken from one of the Khunan pitchers fixed the end of XV - XIII centuries (see table).

At the same time, it should be noted that the results of the radiocarbon analysis carried out on the Khunan monument are important for determining the chronology of the beginning stage of the Khojaly-Gedabey culture. So far, monuments in which pottery found identical with Khunan ceramics were traditionally attributed to the XII-XI centuries. Radiocarbon analysis on the Khunan monument allows us to confirm that the beginning of this culture goes back to a more ancient period.


**Keywords:** Khojaly-Gedabey culture, late Bronze Age, household pitchers, pottery containers, food storage.



Şəkil 1. Xunan yaşayış yerində qazıntı sahəsi



Şekil 2. Xun'an yaşayış yerinin keramikası



Şekil 3. Xun'an yaşayış yerinin keramikası

## CALIBRATION OF RADIOCARBON AGE TO CALENDAR YEARS

(Variables: C13/C12= -25.9; lab. mult=1)

Laboratory number: Beta-200402


Conventional radiocarbon age: 3050±40 BP

2 Sigma calibrated result: Cal BC 1410 to 1200 (Cal BP 3360 to 3150)  
(95% probability)

Intercept date

Intercept of radiocarbon age  
with calibration curve: Cal BC 1310 (Cal BP 3260)

1 Sigma calibrated result: Cal BC 1390 to 1270 (Cal BP 3340 to 3220)  
(68% probability)



### References:

Database used

INTCAL98

Calibration Database

Editorial Comment

Stuiver, M., van der Plicht, H., 1998, Radiocarbon 40(3), pxi-xxii

INTCAL98 Radiocarbon Age Calibration

Stuiver, M., et al., 1998, Radiocarbon 40(3), p1041-1083

Mathematics

A Simplified Approach to Calibrating C14 Dates

Talma, A. S., Engel, J. C., 1993, Radiocarbon 35(2), p317-322

### Beta Analytic Radiocarbon Dating Laboratory

4683 S.W. 74th Court, Miami, Florida 33153 • Tel: (305)647-3167 • Fax: (305)645-0944 • E-Mail: beta@radiocarbon.com

Xunan yaşayış yeri üzre radiokarbon analizlerin çözdüleri